

Pd-HMordenit katalizatoru üzərində toluolun disproportionlaşması

V.Ş. Ağayev

Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu

e-mail: itpcpt@lan.ab.az

Açar sözlər: seolit, mordenit, modifikasiya, disproportionlaşma, ksilollar, benzol, silikat modulu.

DOI:10.37474/0365-8554/2021-3-53-55

Диспропорционирование толуола на катализаторе Pd-H-мordenит

В.Ш. Агаев

Институт катализа и неорганической химии

Ключевые слова: цеолит, мordenит, модификация, диспропорционирование, ксилюлы, бензол, силикатный модуль.

Синтетический мordenитный цеолит был декатонирирован и dealюминирован 2N соляной кислотой, прокален в диапазоне температур 500–600 °C. Полученные образцы H-мordenита и первичного Na-мordenита были проанализированы на рентгеновском дифрактометре (рентгеновском дифрактометре), по рентгенограммам было установлено, что силикатный модуль упругости H-мordenита составил 17, а кристалличность снизилась на 2–3 %. В дальнейшем полученный образец цеолитного катализатора H-мordenита был модифицирован ионами Pd²⁺ до 0,3, 0,5 и 0,8 % по массе. Катализическая активность синтезированных H-мordenитовых и металлоцеолитных катализаторов, содержащих различное количество катионов металлов Pd²⁺, изучалась в реакции диспропорционирования толуола до бензола и ксилюлов при температурах 300–380 °C. H₂:CH = 3: 1 моль, толуол—при объемной скорости 3,1 ч⁻¹. Было установлено, что 0,5 % катализатора Pd-H-мordenit (SiO₂: Al₂O₃ = 17) дает лучшую активность для этой реакции.

Sənaye miqyasında benzol və ksilollar əsasən benzin fraksiyasiının katalitik riforminqi və neftin pirolizi vasitəsi ilə olur. Benzol və ksilolların çıxımı tətbiq edilən üsüldən aslı olaraq müxtəlif nisbatlarda dayışır və on asası onlara olan toləbat ödənilmir [1, 2]. Benzol və ksilollara olan toləbat ildən-ila artırdığı üçün, onların yeni üsullarla istehsalı labüb edir.

Benzol sintetik kauçuklar, yuyucu vasitələr, süni liflər, boyalar, etilbenzol və malein anhidridinin alınmasında, eləcə də sənayedə həlli edici kimi geniş istifadə olunur. Kimya sənayesində kifayat qədər genişmiyyətli istifadə sahəsi olan ksilollardan on əhəmiyyətli p-ksilol dimetiltereftalat və tereftalat turşusunun alınmasında, poliesfir liflərinin (lavsan) və plastik kütlələrin kütləvi istehsalında tətbiq olunur [2].

Benzin fraksiyasiının katalitik riforminqindən və eləcə da neft məhsullarının pirolizindən alınan toluolun miqdarının, benzol və ksilollara nisbatən daha çox, istifadə sahəsinin isə daha az olması toluolun disproportionlaşma üsulu ilə benzol və ksilolların çevrilməsinə tələb edir.

Son zamanlar toluoldan disproportionlaşma üsulu ilə benzol və ksilolların alınması modifikasiya olunmuş müxtəlif növ seolitlər üzərində aparılmışdır [3–8]. Göstərilmişdir ki, modifikasiya olunmuş mordenit seoliti, digər seolitlərə nisbatən yüksək saallığa malikdir. Odur ki, modifikasiya olunmuş mordenit, xüsusi dealüminiumlaşdırılmış mordenit üzərində toluolun disproportionlaşma reaksiyasının tadqiqi böyük maraq doğurur.

İşin məqsədi, dealüminiumlaşdırılmış H-formasintetik mordenit (SiO₂/Al₂O₃=17) katalizatorunun (HMordenit) və eləcə də bu katalizatora kütləsinin 0,3, 0,5 və 0,8 %-i qədər Pd²⁺ kationu əlavə edilməklə hazırlanmış dəha üç katalizator (0,3 % Pd-HMordenit, 0,5 % Pd-HMordenit və 0,8 % Pd-HMordenit) nümunələrinin toluolun benzol və ksilollara disproportionlaşma reaksiyasında katalitik aktivliklərinin müəyyən edilməsi ilə yanaşı, toluoldan yüksək birgə çıxmış və selek-

Disproportioning of toluene on Pd-H Mordenite catalyst

V.Sh. Ağayev

Institute for Catalysis and Inorganic Chemistry

Keywords: ceelite, mordenite, modification, disproportioning, xyloles, benzole, silicate module.

Synthetic mordenite ceelite was decationized and dealuminated with 2N hydro-chloride acid, calcinated in the temperature range of 500–600 °C. Obtained samples of H-mordenite and initial Na-mordenite have been analyzed on the X-ray phase diffractometer and according to the X-ray patterns it was defined that the silica module of elasticity of H-mordenite comprised 17, and the crystallinity reduced for 2–3 %. Furthermore, obtained sample of ceelite catalyst of H-mordenite was modified with Pd²⁺ ions up to 0,3, 0,5 and 0,8 % by the mass. Catalyst activity of synthesized H-mordenites and metall-ceelite catalysts containing various amount of Pd²⁺ metal cations was studied in the reaction of disproportioned toluene to the benzole and xylole at the temperature 300–380 °C. H₂:CH = 3: 1 mole in the rate of 3,1 h⁻¹. It was defined that the catalyst of 0,5 % Pd-H-mordenite (SiO₂: Al₂O₃ = 17) shows better activity for this reaction.

tivliklə benzol və ksilolların alınması və Pd^{2+} ionunun toluolun disproportionalşma reaksiyasına təsirinin öyrənilməsindədir.

Təcrübə hissə

Aparılan tədqiqat işində sintetik mordenit əsasında dörd katalizator nümunəsi sintez olunmuşdur. Birinci nümunə, silikat modulu $SiO_2/Al_2O_3=17$ barərən olaraq dekatalonlaşdırılmış və dealüminiumlaşdırılmış H-formasıdır. Digər üç nümunə isə birinci katalizator asasında müxtlüf qatlıqlı Pd^{2+} ionları saxlayan $Pd(CH_3COO)_2$ məhlülü ilə mədifikasiyadan almışdır. Birinci nümunənin sintez etmək üçün $190^{\circ}C$ temperaturda quruducu dolabda qurudulmuş müəyyən miqdarda sintetik NaMordenit ($SiO_4/Al_2O_3=10$) scotit litiyum yuvarlub kolbaya yerləşdirilir, onun üzərində $2N$ HCl məhlülü alava edilir və bu qarşıq $90-95^{\circ}C$ temperaturda 2 saat müdddətindən qarışdırıldıqdan sonra alınan çöküntü maye fazadən ayrılır. Proses 2N HCl məhlülü ilə üç dəfə takrardan sonra alınan çöküntü maye fazadən ayrılır, yenidən $90-95^{\circ}C$ temperaturda 2 saat müdddətindən NH_4NO_3 və ya ammonium xlorid NH_4Cl məhlülü ilə işlənilir, alınan çöküntü sütürül və distillə suyu ilə xlor ionlarından yuyulur, $80-120^{\circ}C$ temperaturda quruducu dolabda qurudulur, sonra $350^{\circ}C$ (3 saat), $500-600^{\circ}C$ temperatur intervalında 2 saat təmkinli işlənilir. Alınmış HMordenit nümunəsində, eləcə da ikinci Na-mordenit nümunələrində Rentgen difraktometri (Bruker-D2 Phaser) cihazı vasitəsilə rentgen-faza analizi aparılmışdır. Rentgenoqramlar əsasında alınmış HMordenitin silit-kat modulunun 17-ya bərabər olduğunu və kristallit dərəcəsində 2-3 % dağılımı müşahidə edilmişdir.


Hazırlanmış HMordenit seolitin üzərinə kütlösinin 0.3 %-na bərabər Pd^{2+} ionları saxlayan $Pd(CH_3COO)_2$ məhlülü ilə əlavə edildikdən 8-10 saat müdddətindən $85-90^{\circ}C$ -da, Pd^{2+} ionlarının tam mübadiləsinə qədər qarışdırılır. Prosesdə Pd^{2+} ionlarının mübadiləsinin tam getdiyiñi təyin etmək üçün onun HCl istirakında dimetilglioksimlə vəsfi reaksiyasından istifadə olunur. Məhlülülu Pd^{2+} ionları olarsa palladiyum-dimetilglioksimat parlaq sarı rəngli çöküntü verir. Ion mübadiləsi bitdikdən sonra seolit nüüməsi distillə suyu ilə asetat ionlarından yuyulur, $80-110^{\circ}C$ -da qurudulur və $350^{\circ}C$ -da 3 saat, $550^{\circ}C$ -da 2 saat təmkinli işlədirilir. Alınmış 0.3 % Pd-HMordenit katalizator nüüməsi preslənir, sonra dənəvərinin ölçüsü 0.25-0.63 nm olan fraksiya ayrılır.

Üç və dördüncü nüümələrin hazırlanmasında ikiinci nüümənin hazırlanmasına analoji olaraq aparılır, yeganə fərqli üçüncü nüüməndə seolit kütlösinin mütləq olaraq 0.5 %-i, dördüncü nüüməndə isə 0.8 %-i qədər palladiyum ionları saxlayan $Pd(CH_3COO)_2$ məhlülü ilə mədifikasiya edilmişdir.


Seolitin tərkibinə daxil edilmiş Pd^{2+} ionunun məqidi Agilent 7700 markalı kütlü spektrometr detektorlu induktiv qoşulsuz ion plazma cihazında (ICP-MS) ion spektral analiz vasitəsilə təyin edilmişdir.

HMordenit seolit katalizatoru və onun metal mədifikasiya edilmiş formalarının aktivliyi toluolun benzol və ksilollara disproportionalşması prosesindən yoxlanılmışdır.

Proses U-formalı axın tipli reaktorda, $300-380^{\circ}C$ intervalda, atmosfer təzyiqindən aparılmışdır. Reaktor doldurulmuş katalizator nüüməsinin həcmi 3 cm^3 təşkil edir. Reaktor elektrik spirali vasitəsilə qızdırılan və ventilyatorla təchiz olunmuş termosṭata yerləşdirilir və katalizator argon (yaxud azot) mühürtində (axın sürəti 1.0 l/saat) $350^{\circ}C$ -da, 3 saat müdddətində aktivləşdirildikdən sonra temperatur reaksiyanın aparılma temperaturuna qədər aşağı salır və müəyyən həcmi sürətlə toluol verilir. Toluol NE-1600 mikrodrozator vasitəsilə elektrik spiralları ilə qızdırılan termostatik dolabda yerləşdirilmiş temperatur XMDT-6000 markalı termotəmizləyici ilə nizamlanır qarışdırıcıya verilir. Qarışdırıcıya hidrogen ayrıca xott vasitəsilə daxil olur. Reaktorun yerləşdiyi termostatda stabil temperatur MICROMAX markalı mikro-elektrotermotəmizləyici vasitəsilə nizamlanır. Qarışdırıcıda toluol və hidrogenin tomasından sonra toluol buxar halına keçir və toluol-hidrogen qarışığı reaktorun giriş qolu vasitəsilə reaksiya zonasına daxil olur. Reaksiya məhsulları və reaksiya daxil olmayan xammal hor 20 dəq-dən bir reaksiya zonasından nüümənətötürüçü iləğək yerləşən



Şəkil 1. Toluolun benzol və ksilollara disproportionalşma reaksiyası üçün yığılmış qurğunun sxemi:
1, 2, 3 – uyğun olaraq arqon, helium və hidrogen balonları, 4 – qazlarla təmizlənməsi üçün kolonalar, 5 – ikiqarəmli reduktor, 6 – aşağı təzyiq təmizləyiciyi, 7 – qazların həssas təmizlənməsi ventili, 8 – kapılyar reometr, 9 – termostat, 10 – xammal nasusu, 11 – ventil, 12 – nüümə götürən iləğək, 13 – altıyollu kranlar, 14 – reaktor, 15 – mikro-elektrotermotəmizləyici, 16 – xromatoqraf qazlarnın hazırlığı bloku, 17 – reaksiya məhsullarının yığıcı, 18 – xromatoqraflar



Şəkil 2. HMordenit və Pd-HMordenit katalizatorunun toluolun disproportionalşma reaksiyasında müxtlüf temperaturlarda benzol və ksilollara görə birgə çıxmı (a) və selektivliyi (b) (toluola görə həcmi sürət 3.1 saat, $H_2:CH=3:1$)

altıyollu kranla axın sürəti 1 ml/dəq qazdaşıçı (He) vasitəsilə birbaşa "DB-624" kolonaları ilə təchiz edilmiş Agilent 7820A markalı qaz xromatoqrafinə verilərlər analiz olunur.

Toluolun disproportionalşma reaksiyasının aparılması Şəkil 1-də verilir.

Sintet edilmiş HMordenit və müxtlüf miqdarda Pd^{2+} metal kationları daxil edilmiş metal seolit katalizatorlular toluolun benzol və ksilollara disproportionalşma reaksiyasında, $300-380^{\circ}C$ temper-

turlarda, $H_2:CH=3:1$ mol nisbatında, toluola görə 3.1 saat⁻¹ həcmi sürət şəraitində katalitik aktivlikləri dərəcməlidir.

Tədqiq olunan reaksiyada katalizator nümunələrinin təcəlli nüticələri Şəkil 2-də verilmişdir.

Şəkil 2, a və b-dən göründüyü kimi, HMordenit katalizator nüüməsinin toluolun disproportionalşma reaksiyasında benzol və ksilolların selektivliyi görə on yüksək göstəricisi 300 °C temperaturda müşahidə olunur (97%) və bu zaman toluolun konversiyası 33.7 %, benzol və ksilolların birgə çıxmı isə 32.7 % təşkil edir. Bu şərtdə 0.3-0.8 % Pd-HMordenit katalizator nüümələrində toluolun konversiyası 40.1-42.1 %, benzol və ksilolların birgə çıxmı 39.6-41.4 % prosesin benzol və ksilollara görə selektivliyi 98.3-98.8 % intervalında dayıdır.

HMordenit və 0.3-0.8 % Pd-HMordenit katalizatorlarının katalitik aktivliklərini müxtlüf temperaturlarda müşayiət etşək, onların üzündən toluolun konversiyası, benzol və ksilollara görə birgə çıxmı arasında ciddi fərqli müşahidə etmiş olaq. 330-380 °C temperaturda toluolun konversiyası HMordenit katalizator nüüməsindən 35.0-37.2 % olduğu halda, 0.3-0.8 % Pd-HMordenit katalizator nüümələrindən 44.6-51.2 % intervalında dayıdır. Belə ki, $350^{\circ}C$ temperaturda mədifikasiya olmuş katalizatorlar 96.3-97.1 % selektivlik, 44.2-47 % benzol ksilolların birgə çıxmına malik olduğunu halda, HMordenit katalizator nüüməsindən böyük yüksək uyğun olaraq 95.5 və 34.4 % təşkil edir.

Selektivliyi görə müşayiət etdikdə isə HMordenit nüüməsinin nisbatın Pd-HMordenit nüümələrindən artım müşahidə olunur (bax: Şəkil 2, b).

Alınan nüticələrdən göründür ki, Pd^{2+} kationları ilə mədifikasiya olunmuş sintetik HMordenit seolit əsaslı metalseolit katalizatorlularından istifadə etməklə toluolun disproportionalşma üsulu ilə yüksək çıxmıla benzol və ksilollara almaq mümkündür.

Ödənbəylət səhifəsi

1. Юкельсон И.Н. Технология основного органического синтеза. – М.: Химия, 1968, 848 с.
2. Лебедев Н.Н. Химия и технология основного органического и нефтехимического синтеза. – М.: Химия, 1981, 695 с.
3. Tsai T.-Ch., Liu Sh.-B. Wang J./Applicat. As Gienrel 1999, v. 18, p. 355.
4. Bonsooh M.R., Chand Shri, Rao B. K. "Adv. Catal. Sci. and Technol." New Delhi e.a. 1985, pp. 365-374.
5. A.C. CCCP 1361629. N.R. Bursian, I.A. Shavashidze, N.K. Volozhukina, 1979.
6. Pat. US 200 803 19 243 AI. R. James Butler, Xiao Xin, Hall Rosa, 2008.
7. Pat. US 8,546,287 B2. James Butler R., Olga Khubashesk, Derek Wachowicz, CallumBalley, 2013.
8. Pat. US 201 000 41 934 AI. R. James Butler, Xiao Xin, Hall Rosa, 2010

References

1. Yuzel'son I.I. Tekhnologiya osnovnogo organicheskogo sinteza. – M.: Khimiya, 1968, 848 s.
2. Lebedev N.N. Khimija i tekhnologija osnovnogo organicheskogo i neftekhimicheskogo sinteza. – M.: Khimiya, 1981, 695 s.
3. Tsai T.-Ch., Liu Sh.-B. Wang J./Applicat. As Gienrel 1999, v. 18, p. 355.
4. Bonsooh M.R., Chand Shri, Rao B. K. "Adv. Catal. Sci. and Technol." New Delhi e.a. 1985, pp. 365-374.
5. A.S. CCCP N 1361629. N.R. Bursian, Yu.A. Shavashidze, N.K. Volozhukina, 1979.
6. Pat. US 200 803 19 243 AI. R. James Butler, Xiao Xin, Hall Rosa, 2008.
7. Pat. US 8,546,287 B2. James Butler R., Olga Khubashesk, Derek Wachowicz, CallumBalley, 2013.
8. Pat. US 201 000 41 934 AI. R. James Butler, Xiao Xin, Hall Rosa, 2010.